

15 İyun Milli Qurtuluş Gününün builki ildönümü müstəqillik tariximizin daha bir parlaq və şanlı səhifəsi olaraq yaddaşlarda qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıcı hesab oluna bilər.

Şuşa Bəyannaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır


Dost və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bugünün reallıqlarını əks etdirməklə çağdaş tariximizin mühüm səhifələrindən birini təşkil edəcək. Şuşada iki ölkənin dövlət başçılarından müttəfiqlik haqqında Bəyannaməni imzalaması isə Azərbaycan–Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Burada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir.

Bu bəyannamənin ərəşəyə gəlməsi həm də onu göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdə olduğu kimi, bundan sonra da bu, belə olacaq. Yəni, Türkiyə Azərbaycana qarşı hərbi təcavüzü özünə qarşı, Azərbaycan da Türkiyəyə olan hərbi təhlükəni özünə qarşı qəsd kimi dəyərləndirəcək və bu məsələdə dövlətlərimiz bir-birinə açıq dəstək verəcək. Hesab edirəm ki, bu faktor Ermənistanı və onun havadarlarına qarşı ciddi mesajdır.

Bəyannamənin Qarabağın tacı olan tarixi Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir. Ermənilər və onların havadarları, açıq-gizli revanşistlər anlamalıdır ki, əgər Azərbaycana və onun ayrılmaz hissəsi olan Qarabağa nə vaxtsa yenidən hərbi təcavüz etmək niyyətinə düşərlərsə, qarşılarında Türkiyəni də görəcklər. Bəyannamənin Şuşa şəhərində imzalanması hər iki ölkənin bu məsələdə qətiyyətli mövqeyinin ifadəsidir. 1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan Qars müqaviləsindən 100 il sonra Türkiyə növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi.

Şuşada Türkiyənin konsulluğunun açılması dostluq və qardaşlığımızın ölkələrimizə yeni töhfəsi olacaq. Azərbaycanda SİHA müəssisəsinin yaradılması da nəzərdə tutulur ki, bu da hərbi sənayemizin inkişafında ciddi bir amil olacaq.

Sənəddə digər vacib məqamlardan biri geosiyasi əhəmiyyətə malik olan birgə neqliyyat layihələri ilə bağlıdır. Bəyannamədə



Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da ikinci Qarabağ savaşıdan sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışıq, atılan addımlarla, əməli işlərlə bu dəhlizi yaradırıq.

Türkiyə Prezidentinin öz ailəsi ilə birlikdə 7 ay əvvələcən 28 il müddətində özünə həsrət qaldığımız qədim Şuşa şəhərini ziyarət etməsi, həqiqətən, tarixi hadisədir. Şuşaya gedərkən yol boyunca cənab Ərdoğan və ailə üzvləri erməni vandalizminin canlı şahidi oldular. Amma bütün bunlar arxada qaldı. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir və bu prosesdə Türkiyə şirkətləri də yaxından iştirak edirlər. İnanırıq ki, qısa müddətdə doğma Qarabağımız cənnət məkana çevriləcək.

Türkiyə Prezidenti Ərdoğanın Şuşa səfəri zamanı Heydər Əliyev Fondunun əfsanəvi Cıdır düzündə təşkil etdiyi ədəbi-bədii kompozisiya isə milli-mədəni dəyərlərimizə sevgimizi, Şuşanın qədim mədəniyyətimizin ulu beşiyi olduğunu bir daha təsdiqlədi və dünyaya nümayiş etdirdi.

Bütyün bunlar aydın və qəti surətdə göstərir ki, Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq duyğulardan qaynaqlanan hərtərəfli əməkdaşlığı və ümumi birliyi bundan sonra müttəfiqlik münasibətləri ilə daha da möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, cənab Ərdoğanın dediyi kimi Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.

Fatma YILDIRIM,
Milli Məclisin deputatı